

ISSN-0207-4710

10

2019

GÖYƏRCİN



MAHNI SOVQATI

Söz: Rafiq Yusifoğlu
Musiqi: Rəşid Şəfəq

MÜƏLLİM

Hamımızın qəlbində
Yuva qurdumüəllim.
Nadanlardan qorudu
Ana yurdumüəllim.
Vətənin keşiyində

Sayıq durdu müəllim.
Düşmənlərin gözünə
Enən tordumüəllim.
Yolumuzun üstündə
Yanan nurdumüəllim.



Gigliozzo

mf marcato

Solo

Nagorski Xor

la- mi- mi- zin gal- bin- do
yu- ra qur- du mu- el- lim
Na- dan- lar- dan go- ru- du
a- na yur- du mu- el- lim!
go- lu- mu- zun üs- tun- da ya- non nur- du
mu- el- lim, go- lu- mu- zun üs- tun- da
ya- non nur- du mu- el- lim, mu- el-
lim.
ma- el- lim!
la- la- la- la- la- a- ziz mu- el- lim!

F. Kocərli adına
Respublika Uşaq
KİTABXANASI
INV. №

MƏN ÖZÜM

(Şotland nağılı)

Biri var idi, biri yox idi, Persi adlı bir oğlan var idi. Bütün oğlanlar və qızlar kimi o da vaxtında yatağına girmək və yatmaq istəmirdi.

Persi anası ilə birlikdə çox-çox illər bundan qabaq mavi daşlardan tikilmiş kiçik bir komada yaşayırırdı. Bu koma İngiltəre ilə Şotlandıyanın arasındaki bir sahədə idi. Baxmayaraq ki, onlar kasib idilər, qaranlıq düşəndə yanın torfun və şamın işığı komaya xüsusi yaraşıq verir, oranı sehrlili bir məkana - rahatlıq diyarına çevirirdi...

Persi sobanın yanında isine-isine anasının danışdığı qədim, sehrlili nağılları dinləməyi, ya da ocaqın şöləsindən yaranan qəribə kölgələrə baxa-baxa xəyallara dalmağı çox sevərdi.

Bütün bunlardan sonra anası ona deyərdi:

-Persi, artıq yatmaq vaxtıdır.

Persi isə elə gəldi ki, yatmaq hələ çox tezdir. Ancaq taxta çarpayıya uzanan kimi mürgüləyər, dərin yuxuya gedərdi.

Oğlunun yatmaq istəmədiyini görən ana hirsənib, oğlunu közərən ocağın yanında tək qoyub şamı götürdü və yatmağa getdi. Getməzdən əvvəl oğluna dedi:

-Yaxşı, nə qədər istəyirsən ocağın yanında otur. Ancaq unutma ki, mən gedən kimi qoca Küpəgirən qarı ananın sözünə baxmadığına görə səni aparacaq.

"Mən heç kimdən, heç nədən qorxmuram" deyən tərs uşaq ocağın yanında oturub qızınmağınə davam elədi.

Qədim zamanlarda hamı yataandan sonra hər bir fermer həyətini təmizləyən, evə girib orada yır-yığış eləyən balaca bir varlaq yaşayırırdı. Persinin anası da bu gözəgörünməz varlıq gördüyü işin əvəzi olaraq bir qab süd qoyar, tezdən yuxudan duranda kuzəni boş görərdi. Kim o gözəgörünməz varlıq üçün süd qoymasayıd, tezdən durub evini tör-töküntülü görərdi.

Əvvəlcə Persi anasının sözünə baxmayıb yatmağa getmədiyi üçün özündən çox razi qaldı. Elə ki, ocaq öleziyib söndü, hər yana qaranlıq çökdü. Oğlan durub yatmağa getmək istəyəndə qulağına qəribə səslər gəldi və həmin balaca varlıq hoppanıb, Persinin qarşısında yerə düşdü. Persi də qorxdu, elə onun bu vaxta qədər yatmadığını görən sehrlili qonaq da... Persi ondan soruşdu:

-Sənin adın nədir?

-Mən Özüməm! - Kiçik varlıq dilləndi. - Bəs sənin adın nədi?

Persi belə qərara gəldi ki, bu kiçik varlığı aldatsın, onunla zarafat eləsin.

-Mənim də adım Mən özüməmdim!

Balaca varlıq kənara sıçrayıb dilləndi:

-Mən Özüm, qaç məni tut!

Persi ilə gələn balaca qonaq ocağın öleziyən işığının qarşısında oynamağa başladılar. Balaca qonaq çox cəld idi. Pişik kimi asanca burdan ora, ordan bura tullanırdı. Persi heyretlə bu balaca varlığa baxırdı.

Elə ki, ocaq tamamilə söndü, Persi maşa ilə onu qurdaladı. Bir sənməyən köz sıçrayıb balaca qonağın ayağının üstünə düşdü. Yazıq balaca ağrıdan elə qışqırkı ki, səsini Küpəgirən qarı eșitdi və sorışdı:

-De görüm kim səni incitdi, xətrinə dəydi? İndi mən gəlib onun dərsini verəcəm.

Persi bərk qorxdu. Qaçış taxta çarpayısına uzandı və yorğanı başına çəkdi.

Balaca qonaq ufuldaya-ufuldaya Küpəgirən qarının sualına cavab verdi:

-Mən Özüm!

-Onda niyə qışqırıb məni yuxudan oyatdın?

-Küpəgirən qarı bərk hirsəndi.

Hündürdən borunun içi ilə qorxunc caynaqları olan bir əl uzandı və balaca qonağı çəkib öz yanına qaldırdı.

Səhər Persinin anası yuxudan oydı. Axşamdan doldurub qoyduğu kuzəni ele öz yerindəcə gördü. Onun içi dolu idi. O gündən sonra bir də o balaca, xeyirxah qonaq Persigilə gəlmədi, onların evində yır-yığış eləmədi. Aile öz gözəgörünməz köməkçisini itirdi. Ancaq nə yaxşı ki, o gündən sonra Persi "dur yat" deməyə ehtiyac qalmadı...

Tərcümə edib işləyəni: R

